

Nizami Gəncəvinin “İskəndərnamə” poeması Azerbaycan nağılları kontekstində

Xanım Mirzayeva

Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu. Azerbaycan
E-mail: xanim102@mail.ru

Annotasiya: Nizami Gəncəvi (1141-1209) “İskəndərnamə” poemasını yazarkən yaratdığı obrazı bütün cəhətləri ilə canlandırmak üçün həm yazılı mənbələrdən, həm də xalq ədəbiyyatından geniş şəkildə bəhərlənmüşdür. Şairin istifadə etdiyi xalq ədəbiyyatı nümunələri içərisində nağıllar xüsusi yer tutur. Qeyd edilir ki, 1941-ci ildə nəşr edilmiş “Nizami əsərlərinin el variantları” (Toplayanları: H.Əlizadə, M.Təhmasib) kitabında 32 nağıl vardır ki, onlardan 24-ü İskəndərlə bağlıdır. Xüsusi olaraq o da vurgulanır ki, həmin nağılların əksəriyyəti Nizaminiin “İskəndərnamə” poemasının təsiri ilə sonradan yaradılmışdır. Məqalədə Azerbaycan nağılları içərisində yer alan üç sujet ilə (“İskəndərin buynuzu”, “İskəndər o dünyada”, “Torpaq hörüsü”) “İskəndərnamə” poemasındaki uyğun fəsillər arasında qarşılaşdırma aparılır, onlar əsasında baş qəhrəmanın bədii obrazının hərtərəfli yaradıldığı göstərilir. Qeyd edilir ki, Nizami bu nağıllar vasitəsilə poemada özünün nəsihatamız fikirlərini daha inandırıcı və təsirli şəkildə verməyə nail olmuşdur.

Açar sözlər: Nizami Gəncəvi, “İskəndərnamə”, poem, fate, motiv

Məqalə tarixçəsi: göndərilib – 12.10.2021; qəbul edilib – 28.10.2021

Nizami Ganjavi's poem "Iskendername" in the context of Azerbaijani fairytales

Khanim Mirzayeva

Doctor of Philosophy in Philology
Institute of Folklore of ANAS. Azerbaijan.
E-mail: xanim102@mail.ru

Abstract. Nizami Ganjavi (1141-1209) benefited from both written sources and folk literature to revive all the features of the image he created while writing the poem “Iskendername”. The fairy tales occupy a special place among the samples of folk literature used by the poet. It is noted that in the book “Folk variants of Nizami’s works” (collected by H. Alizade, M. Tahmasib) there is 32 fairy tales and 24 of them are about Alexander. It is particularly emphasized that most of these tales were later created under the influence of Nizami Ganjavi’s poem “Iskendername”. In the article it is compared three plots of Azerbaijani fairytales (“Horn of Alexander”, “Alexander in that world”, “Greedy for the Land”) with relevant chapters of “Iskendername” poem and it is noted that on the based on them the artistic image of main character was created comprehensively. It is noted that Nizami Ganjavi in the poem managed to convey his admonishing thoughts more convincingly and effectively by way of these fairytales.

Keywords: Nizami Ganjavi, “Iskandarnamə”, poem, fate, motive

Article history: received – 12.10.2021; accepted – 28.10.2021

Giriş / Introduction

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) dünya məqyasında tanınmasında özünün “Pənc gənc” (“Beş xəzinə”), katiblərin isə “Xəmsə” adlandırdığı beş müstəqil poemadan ibarət hikmət çələnginin rolü danılmazdır. Şairin yaratdığı bu beş xəzinə özünün mövzusu əhatəsinə, dərin məzmun və ideya tutumuna, zəngin obrazlar aləminə görə təkrarolunmaz sonət incisi kimi daim sevilmiş, heç bir sərhəd tanımayaqraq dünyani fəth etmişdir. Yaradıcılığında bəşəri mövzulara üstünlük verən şair mənsub olduğu xalqın zəngin söz xəzinəsinə dərindən bələd olmuş, ondan müxtəlif məqamlarda, məqsədə uyğun şəkildə bəhreləndir. Nizami elə sənətkarlardandır ki, o, bir çox mövzuları xalqdan alıb, onları yaradıcılıq süzgacından keçirərək yeniden xalqa qaytarmağı bacarıır. Şairin bu sahədəki bacarığı “Xəmsə”yə daxil olan bütün poemalarda rəngarəng formalarda, təkrarsız və orijinal bir biçimdə özünü göstərir. Təsadüfi deyil ki, Nizami Gəncəvi ırsının şifahi xalq ədəbiyyatı ilə bağlılığı bir sıra araştırmaların tədqiqat obyektinə çevrilmiş, bu sahədə dəyərlər fikirlər söylənilmişdir [1, s.57-62; 2, s.156-187; 9, s.107-125].

Nizami Gəncəvinin bəhreləndiyi şifahi xalq ədəbiyyatı janrları içərisində Azərbaycan nağıllarının xüsusi yeri vardır. Araşdırıcıların da qeyd etdiyi kimi, Azərbaycan nağılları ilə Nizaminin əsərlərindəki bir çox motivlər olduqca yaxından səsləşir. AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Azado Rüstəmova “Nizami Gəncəvi (Həyatı və əsəri)” kitabında bu məsələyə toxunaraq yazır: “Azərbaycan nağılları içərisində yüzlərlə Nizami motivlərinə təsadüf olunur. Toplanma tarixi yeni olduğundan bu nağılların Nizami şeirinin təsiri ilə yaradıldığı ehtimal edilir. Lakin, şübhəsiz, onların kökü Nizami dövründə, bəziləri isə hələ Nizamidən çox-çox qabaqlara gedib çıxır” [2, s.181].

Nizami Gəncəvinin xalq nağıllarından bəhrelənməsi, əsərlərində onlardan çeşitli formalarda istifadəsi şairin mövzuya və probleme yaradıcı yanaşması ilə bərabər, müxtəlif bədii istək və məqsədlər də xidmət edirdi.

Əsas hissə / Main Part

Aparılan tədqiqatlar göstərir ki, Nizaminin Azərbaycan xalq nağıllarından yaradıcı şəkildə bəhrelənməsi və öz qəhrəmanının bədii obrazının bütün yönleri ilə canlandırılması baxımından “Xəmsə”yə daxil olan sonuncu – “İskəndərnəmə” poeması xüsusiət seçilir. Şair öz qəhrəmanını geniş planda verərkən onunla bağlı olan bütün detalları əsərinə daxil etmək üçün şifahi xalq ədəbiyyatına daha çox müraciət etmiş, onun hərtərəfli bədii obrazını yaratmağa nail olmuşdur. Onu da qeyd edək ki, elə nağılların özündən gələn motivlər də poemada üstünlük təşkil edir. Təsadüfi deyil ki, 1941-ci ildə çap olunmuş “Nizami əsərlərinin el variantları” (Toplayanları: H.Əlizadə, M.Təhmasib) kitabında 34 adda nümunə vardır ki, onların ikisi dastan (“Leyli və Məcnun”, “Fərhad və Şirin”), 32-si isə nağıldır [8]. Həmin nağıllardan 24-ü isə bilavasitə Nizaminin “İskəndərnəmə” poemasının baş qəhrəmanı İskəndərlə bağlıdır. Eləcə də filologiya üzrə folsəfə doktoru İlkin Rüstəmzadə tərəfindən hazırlanmış “Azərbaycan nağıllarının süjet göstəricisi” kitabına əsasən deyə bilərik ki, Azərbaycan nağıllarının süjet göstəriciləri içərisində İskəndərlə bağlı çoxlu sayıda nağlı süjeti vardır [10]. Onların Nizaminin “İskəndərnəmə” poemasından əvvəl, yoxsa onun təsiri ilə sonradan yaranmasını dəqiqliyi ilə demək mümkün deyil. Qənaətimizə görə, “Nizami əsərlərinin el variantları” kitabında “İskəndərnəmə” poeması ilə bağlı 24 nağılın əksəriyyəti Nizaminin əsərinin təsiri ilə sonradan yaranmışdır.

Bu məqalədə isə konkret olaraq üç süjet – “İskəndərin buyunu”, “İskəndər o dünyada” və “Torpaq hərisi” haqqında bəhs ediləcəkdir. “İskəndərin buyunu” adlanan süjet belədir: “İskəndərin başını qırxan dəllək bu sırrı heç kimə açmamalıdır. Sırrı quyuya danışır, oradan çıxan qamış onu yayır” [10, s.200]. Bu süjetlə bağlı Azərbaycan folklorunda 10-dan artıq nağıl qeydə alınmışdır. Azərbaycan nağıllarındaki bu süjet Nizami Gəncəvinin “İskəndərnəmə” poemasının “İqbalnamə” hissəsindəki “İskəndərin onun başını qırxan qulam ilə əhvalatı” [7, s.450-454] fəsil ilə çox yaxından səsləşir. Nizami bu hissədə İskəndərin adı ilə bağlı bütün məqamları təqdim edir. Ma-

lumdur ki, İskəndər həm də peyğəmbər – “Zülqərneyn” kimi tanınmışdır. Nizami Gəncəvi “İskəndərnəmə” poemasında İskəndəri həm fateh, həm də peyğəmbər kimi qələmə almışdır. Hətta Qurani-Kərimdə adları çəkildən 28 peyğəmbər içərisində Zülqərneynin adı da vardır. (Ancaq Qurani-Kərimdə adları keçən Zülqərneyn, Loğman və Üzeyiri peyğəmbər kimi qəbul etməyən müəlliflər də vardır.) Təsadüfi deyil ki, professor Aida Xanım Qasimova bu barədə yazar: “Zul-Qarneyin kimliyi həmişə müfəssirlər arasında mübahisələr doğurmuş, farslar onun İran hökmərdə Kir olduğunu bildirmiş, rəy çoxluğu isə Quranda anılan Zul-Qarneyin Makedoniyalı İskəndər olduğunu iddia etmişlər. Lakin elm aləmində Zul-Qarneyin qədim Yəmən padşahı olduğunu bildirənlər də vardır” [6, s.201].

Nizami “İskəndərnəmə” poemasında Zülqərneyn adını əvvəlcə belə mənalandırır:

*Onun adı ona görə iki qərn sahibi idi ki,
Məğribda və Məşriqdə istədiyinə nail olmuşdu.* [7, s.451]

Məlumdur ki, ərəb dilində “qərn” sözü Şərq və Qərb mənasında da işlənir. İskəndərə Şəraq də, Qəribi də fəth etdiyi üçün “Zülqərneyn” (“İki qərn sahibi”) ləqəbini vermişlər [4, s.231]. Nizami bundan sonra başqa bir fikir irəli sürür:

*Başqa bir söza [rəvayətə] görə, onun zəngin hazırlığı varmış.
Arxasında iki höyrülü saçı varmış.* [7, s.451]

“Qərn” sözünün saç mənası da vardır. Guya İsgəndərin iki höyrük saççı olduğu üçün ona “Zülqərneyn” (“İki höyrükli”) deyirmişlər [4, s.232].

Şair daha sonra yazır:

*Başqa bir fikrə görə, o yatarkan yuxuda
Günəşdən fələyin iki qarnını [məşriq və məğribini] aldığıni görmüş.* [7, s.451]

Nizami “Zülqərneyn” sözü ilə bağlı son olaraq belə bir fikir yazır:
Bir başqa alimin dediyinə görə,

O, iki qərn ömür sürmüdüdür [bir qərn 30 ilə bərabərdir]. [7, s.451]

Nizami daha sonra filosof Əbu Məşərin “Üluf” adlı əsərində çıxış edərək yazar ki, “İskəndər öldəndən sonra yunanlar onun surətini çəkmışlar. Həmin surətin sağ və solunda iki məlek şaklı də verilmişdir. Surətin üstündə iki buynuz şəkli olmuşdur. Guya İskəndər Allah tərəfindən yaradılıb yera göndərilmiş, bu məlekələr də onun sağ-solunda qarovelçusudurlar. Sonra həmin şəkil ərobələrin silinə keçmiş, onlar buynuzlu mələyi İskəndər bilib, ona “Zülqərneyn” (“İkibuynuzlu”) adını vermişlər. İskəndər sikkəsi üzərində buynuzlu büt şəklinin həkk edildiyi də məlumdur” [4, s. 232].

Nizami başqa bir bilicinin dilindən isə belə deyir:

*[İskəndərin] iki qulağı əndazədən artıq uzunmuş.
Başına tac qoyarkən o, bir qulağına
Dürlə haşıyələnmiş qın taxarmış.
Başqa qulağı üçün xəzinədən var imiş.
Onu xəzinə kimi adamlardan gizli saxlayarmış.* [7, s.452]

Göründüyü kimi, Nizami son olaraq öz qəhrəmanı ilə bağlı olan rəvayətlər içərisində buynuzları deyil, daha inandırıcı görünən uzun qulaqları əsas götürmüş və əsərinə bununla bağlı əhvəlati daxil etmişdir. Nizami İskəndərin başqırxanla bağlı verdiyi əhvəlata belə yekun vurur:

*Ağah olmuş ki, yer üzündə
Heç kəsin sırrı gizli qala bilməz.
O, yaradani xoşluqla yad etmiş,
Özü azad olmuş və [dəlləyi də] qılıncdan azad etmişdir.* [7, s.454]

Lakin sonradan İskəndərin uzun qulaqları xalq arasında qoşa buynuzla əvəz edilmişdir. Nədənse xalq arasında İskəndərin buynuzu ilə bağlı olan əhvalata geniş yer verilmiş, bu da çoxsaylı nağılların əsas süjetinə çevrilmişdir. Bizcə, burada xalqın özündə buynuza xüsusi marağın olması əsas rol oynamış və nticədə buynuz uzun qulaqları üstələyərək “İskəndərin buynuzu” və ya “Buynuzlu İskəndər” kimi nağıllar yaranmışdır. Bu məqamda professor Aida Qasımovanın aşağıdakı fikirləri də maraq doğurur: “Yəmənən padşahlarının “Zül-Qarney” adlanması, çox güman ki, qədim Yəməndə Sabiliyin – yəni astral tanrırlara ibadətin geniş yayılması, Günəşin ilahiləşdirilməsi ilə bağlıdır. Belə ki, qədim Misir mifologiyasında Günəş tanrısi sayılan Amon qoşa buynuzlu öküz şəklində təsvir olunmuşdur, yəni bu tanrıının timsalında göy cismində ibadət konkret totemə – öküzlə birləşmişdir. Görünür, Amonun ipostasları Yəməndə də olmuş və bəzi hökmədarlar özünün fövqələdə qüdrət sahibi olduğunu bildirmək üçün Zul-Qarney – Qoşabuynuzlu ləqəbini götürmüşdür” [6, s.201].

Görünür, qeyd edilənlərin İskəndərin də Zülqərney (Qoşabuynuzlu) kimi tanınmasında müyyən qədər rolü olmuşdur. Fakt isə qaçılmazdır: Azərbaycan nağılları içərisində “İskəndərin buynuzu” ilə bağlı süjet çox geniş yayılmış, neçə-neçə nağılların əsas mövzusuna çevrilmişdir.

İskəndərlə bağlı ikinci süjetin (“İskəndər o dünyada”) qısa məzmunu belədir: “İskəndər dirilik suyu əldə etmək üçün zülmət dünyasına gedir, amma sudan içmək ona qismət olmur” [10, s.204].

Nizaminin “İskəndərnəmə” poemasının “Şərəfname” hissəsinin sonunda “İskəndərin dirilik suyu axtarması” və “İskəndərin Zülmətə getməsi” fəsilləri bu nağıl süjeti ilə yaxından səsləşir. Azərbaycan xalq nağıllarında İskəndərin dirilik suyu axtarması və Zülmətə getməsi ilə bağlı süjet çox geniş yayılmışdır. Həmin nağıllardakı hadisərlər Nizaminin “İskəndərnəmə” poemasındaki əhvalatlar arasında çox yaxınlıq vardır. Nizami İskəndərin dirilik suyu axtarmaq həvəsinə düşməsini şahın möclisində bir qocanın zülmətdən danışması və orada insanlara ömürlük həyat verən dirilik suyu ilə bağlı səhəbatları ilə əlaqələndirir. Poemada İskəndərin dirilik suyu aradınca Zülmətə getdiyi fəslin əsasında üç rəvayət-nağıl dayanır; onlardan biri dehqanın, digəri rumluların, başqa birisi isə ərəblər dilindən təqdim olunur. O da maraqlı faktdır ki, Nizaminin təqdim etdiyi hər üç rəvayət-nağıla müxtəlif variantlarda Azərbaycan əfsanə, rəvayət və nağıllarında rast gelinir. “İskəndərin qaranlıq dünyaya getməsi” nağıllında, “İskəndərin zülmətə getməsi”, “İskəndər və Xızır peyğəmbər”, “Xızır və İlyas” xalq əfsanələrində qədim yaşlılıq tanrısi sayılan Xızırın iştirakını ey ni şəkildə həm də “İskəndərnəmə” poemasında görürük. Həmin folklor nümunələri ilə “İskəndərnəmə”də olan bəzi məsələlər bir də ona görə cynılışır ki, Xızır qabağa düşüb yol göstərən, bələdçi kimi təqdim edilir. Nizami İskəndərin Xızırla dirilik suyu üçün zülmət dünyasına getməsi, ancaq həmin suyun Xızırda qismət olub, İskəndərə çatmamasını göstərir [7, s. 370-371]. Şair rumluların dilindən verdiyi rəvayətdə isə İlyasın Xızırla birləkədirlik suyu üçün səfərə çıxdıqlarını göstərir. Onlar rast gəldikləri bir çeşmə başında süfrə açırlar; süfrələrdə quru balıq da var idi. Onlardan biri əyilib çeşmədən su içmək istəyəndə əlindəki quru balıq suya düşür; balığı götürmək üçün suya əl atandı isə balığın diri olduğunu görür. Bilir ki, bu bulaq axtarıcıları dirilik suyudur. Hər iki yoldaş bu sudan içir və əbədi həyat qazanır [7, s.369-370]. Nizami ərəblərin dilindən verdiyi başqa bir rəvayətdə də İskəndərdən fərqli olaraq, dirilik suyundan içməyin Xızırla İlyasa qismət olduğunu göstərir [8, s.370]. İskəndərin ölümsüzlük qazanmaq üçün Zülmətə getməsi və oradan əlibəs qayıtması ilə Nizami sanki dünyaya meydan oxuyan dövrünün hökmədarlarına xatırladır ki, heç kəs ölümdən qaça bilməz, ölüm haqqıdır. Şair bu deyilənləri həmin fəsildə Mələyin dili ilə belə ümumişdir:

*“Dünyani, – dedi, – bir başa əla keçirdin,
Belə ciy xülyadan hələ doymamışan!”* [7, s.371]

İskəndərlə bağlı digər nağıl süjet isə “Torpaq hərisi” adlanır. Süjet belədir: “İskəndər və ya-xud Şah Abbas dünayasını dəyişəndə gözləri və ya əlləri yumulmur. Abidin məsləhəti ilə onun göz-lərinə (ovcuna) torpaq tökürlər, ondan sonra yumulur” [10, s.210]. Göründüyü kimi, nağıllarda ey-ni süjetin həm İskəndərlə, həm də Şah Abbasla bağlı olduğu müşahidə edilir. Heç şübhəsiz ki, bu, öncə İskəndərlə bağlı yaranmış, sonradan digər hökmədlər, o cümlədən Şah Abbas'a aid edilmişdir. Azərbaycan şəhəri xalq ədəbiyyatında İskəndərlə bağlı nağıllarda bu süjet də geniş yayılmışdır. Nizami də öz qəhrəmanını təsvir edərkən yazar ki, İskəndər vəfat etdikdən sonra onu tabuta qoyurlar; onun dediyinə əməl edərək bir əlini tabutdan kənara çıxarırlar və ovcuna torpaq tökürlər:

*Şah əmr vermişdi ki, tabutdan
Onun bir əlini kanara çıxarsınlar,
Onun əlinə boş torpaq töksünlər.* [7, s.603]

Azərbaycan nağıllarında bu məqam müxtəlif şəkillərdə yer alır. Məsələn, “İskəndər Zülqər-neyn” nağıllında deyilir: “... Amma qəribə bir möcüzə oldu. Ölünün (İskəndərin – X.M.) qolunu nə qədər tabutun içəna qoyurdularsa, yenə qolu tabutdan eşıyo çıxırı, ovucu da açıq qalmışdı. Bu işə hamı məsəttə qalmışdı. Axırda gedib əhvalatı İskəndərə zülmət dünayının yoluñ gərsədən qoca-yaya dedilər. Qoca dedi: “Oğlum, gedin onun ovcuna bir xışma torpxə tökü. Onun gözü torpxədan doymayıbdi... Bəli, qoca dediyi kimi gölib yerdən bir xışma torpxə götürdürlər. Torpağı Meyidin ovcuna təkən kimi ovuc yumuldu, qol da çəkildi tabutun içina” [3, s.142-143]. Başqa bir xalq na-ğıllında isə bu, Nizamidəki kimi verilir: “(İskəndər) vəsiyyətini eliyr. Deyir ki, məni basdıranda əlimin birini açıq şəkildə qoynu çöldə. Bilən, qanan biləjəydi əlim niyə açıxdı. Qanmıyan deyəjəhdidi ki, İsgəndər deyir ki, mən getdim, dünya qaldı. Qanan da deyəjəhdidi ki, İsgəndər deyir mən dünyadan əlibəs getdim, apardığım beş metrə kəfən oldu. Heylə da eliyillər, kəsəsi” [5, s.194].

Nizami İskəndərin dünyapərvəstliyini, torpaq hərəsliliyini ölüm səhnəsində onu dəfn etməyə aparan carçılın dili ilə aşağıdakı kimi yekunlaşdırır və sanki yenə dövrünün hökmədarlarına iħrat dərsi verir:

*Dünyanın yeddi ölkəsinin hakimi
Şahlardan yalnız və yalnız bu bir adam [İskəndər] idi ki.
Dünyanın hər xəzinəsindən yük bağladı,
Əlində torpaqdan başqa heç bir şey yoxdur.
Siz də dünyadan köçəndə
Bu torpaq diyarından [dünyadan] bir ovuc
qara torpaq aparacaqsınız.* [7, s.603]

Nəticə / Conclusion

Beləliklə, nümunələrdən də göründüyü kimi, Nizami “İskəndərnəmə” poemasında baş qə-hrəmanın bədii obrazını yaradarkən xalq yaradıcılığından geniş istifadə etmişdir. Bu istifadə isə sadəcə olaraq İskəndərlə bağlı rəvayət və nağıl süjetlərini əsərə gətirmək xatırına deyildi. Şairin xalq nağıllarına müraciəti müxtəlif poetik məqsədlərə xidmət edirdi. Belə ki, Nizami bu nağıl süjetlərini öz poemasına gətirməklə həm onlardan çıxan hikmatlı-ibrətəmiz fikirləri daha inandırıcı və to-sirli şəkildə verməyə, həm də qəhrəmanın bədii obrazını bütün detalları ilə yaratmağa nail olmuşdur. O da danılmaz faktdır ki, Nizami yunan, rum və ərəb rəvayətləri ilə yanaşı, öz xalqının zəngin şəhəri ədəbiyyat nümunələrindən də bəhrələnmişdir. Bu isə müəllifa İskəndərlə bağlı müxtəlif məqamlara həmin örnəklər vasitəsilə yeni-yeni çalarlar qatmağa, mövzunu daha geniş və əha-təli verməyə imkan vermişdir.

Ədəbiyyat / References

1. Abbasov Ə. Nizami Gəncəvinin İskəndərnamə poeması. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1966
2. Azadə R. Nizami Gəncəvi (həyatı və sənəti). Bakı, Elm, 1979
3. Azərbaycan nağılları. Beş cilddə, V cild. Bakı, Şərq-Qərb, 2005
4. Cəfər Ə. İzahlar // İskəndərnamə. İqbalnamə. Bakı, Lider nəşriyyatı, 2004.
5. Qarabağ: folklor da bir tarixdir. I kitab (Ağdam, Füzuli, Ağcabədi, Cəbrayıllı, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarından toplanmış folklor örnəkləri). Bakı, Elm və təhsil, 2012.
6. Qasimova A. Cahiliyyət ərəblərinin əqli-mənəvi durumu. Bakı, Elm, 2007
7. Nizami. İskəndərnamə. Filoloji tərcümə (Şərəfnama. Tərcümə edəni: Qəzənfər Əliyev; İqbalnamə. Tərcümə edəni: Vaqif Aslanov). Bakı, Elm, 1983.
8. Nizami əsərlərinin el variantları. Bakı, Azərnəşr, 1941.
9. Paşayev S. Nizami və xalq əfsanələri. Bakı, Gənclik, 1983.
10. Rüstəmzadə İ. Azərbaycan nağıllarının süjet göstəricisi. Bakı, Elm və təhsil, 2013.

Поэма Низами Гянджеви «Искендернаме» в контексте азербайджанских сказок

Ханум Мирзоева

Доктор философии по филологии

Институт фольклора НАНА. Азербайджан.

E-mail: xanim102@mail.ru

Резюме. Низами Гянджеви (1141–1209) пользовался как письменными источниками, так и народной литературой, чтобы возродить все особенности образа, который он создал при написании поэмы «Искендернаме». Сказки занимают особое место среди образцов народной литературы, которыми пользовался поэт. Отмечается, что в сборнике «Народные варианты произведений Низами» (сборник X. Ализаде, М. Тахмасиб) 32 сказки, из них 24 – об Александре. Особо подчеркивается, что большинство этих сказок позже были созданы под влиянием поэмы Низами Гянджеви «Искендернаме». В статье сравнивается три сюжета азербайджанских сказок («Рог Александра», «Александр в том мире», «Жадный до земли») с соответствующими главами поэмы «Искендернаме» и отмечается, что на их основе комплексно создавался художественный образ главного героя. Отмечается, что Низами Гянджеви в поэме сумел более убедительно и эффектно передать свои наставляющие мысли посредством этих сказок.

Ключевые слова: Низами Гянджеви, «Искендернаме», поэма, судьба, мотив